


Milli azadlıqdan
şirin nemət yoxdur!

J. Aliyev



**İlk
dəfədir ki...**
Müqəddəs Ramazan
bayramı Azərbaycanın
bütün suveren
ərazisində
qeyd olunur

Bax sah. 3



**YENİ
AZƏRBAYCAN**

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan salqunu milli sərvətidir.

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. Yeni Azərbaycan Partiyasının orqanı.



Ankaradan təbrik zəngi

Aprelin 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdəğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavənlər arzularını çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqət və töbriko görə minnətdarlığını bildirərək, öz növbəsində Rəcəb Tayyib Ərdəğan bayram münasibətilə təbrik edib, Türkiyə xalqına əmin-əmanlıq arzulayıb.

Dövlət başçıları telefon səhbəti zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin gələcəkde də bütün sahəlerda inkişaf edəcəyinə və möhkəmənəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.



**Prezident
tarixi
İpək
Yolunda...**

Bax sah. 2

Humanizmin nümunəsi...

Bax sah. 3



**Bölgədə turizmə və iqtisadi
inqışafa açılan yeni yol**

**Daim
yenilənən
“Yeni
Azərbaycan”**



Bax sah. 4

**Qərb hazırlayırlar,
Irəvan icra edir...**

Son vaxtlar Ermenistan Azərbaycanla şəhər sərhədində hərbi toxibratları intensivləşdirib. Aprelin ilk günlərində davamlı olaraq erməni tərəf Mövqelərimizi atəş tutub. Nəzəro, alaqa ki, gündəmənəsas məzvurlarından biri Qazaxın işğal altında olan dörd kəndinin Azərbaycana qaytarılmasıdır. Rəsmi İrəvan gah kəndlərin qaytarılmasından danışır, gah da bunun eksesini söyləyir. Dələ ziddiyətlər fonunda şəhər dövlət sərhədində de gərginlik yaradılır. Sərhəddə Ermenistan tərəfindən hərbi toxibratların tördüləmisi də bunu təsdiqləyir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatə görə, aprelin 8-si saat 23:35-dən 23:45-dək Ermenistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xoznavar, Xanaxax, Ərəvən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərləndən Ordumuzun Laçın rayonunun Sadımlar, Hüstülli, Maliböylü və Cəgəzər yaşayış məntəqələri istiqamətlərdəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan...

Bax sah. 5

**“Görüş”ün
növbəti seriyası...**

Bəzi “beynəlxalq” statuslu təşkilatların, xüsusilə Avropa təsisatlarının eynimotivli məsələlərə forqlı yanaşmaları sorgileməsi, adekvat məvəqə ortaya qoymaması ümumi deqradasiyadan xəber vərir. Bu kimi təşkilatların isə korporativ maraqlara söykənən davranışlar sorgulması, bayan etdiyi “demokratik ənənələrə” sadıqlıq göstərməməsi adı hala çəvriilib. Hətta bu təşkilatların bəziləri müyyən möqamlarda siyasi dəyənək rolunu belə “üstlenirler”. Bu isə ilk növbədə, beynəlxalq təşkilatlarla müştəqil dövlətlər arasında fikir ayrılıqları formalasdır, onlara inamı tam olaraq sıradan çıxarır.

Azərbaycan ilə Ermenistan arasında münasibətlərin normallaşması prosesinə, eyni zamanda regionda davamlı sülhün və sabitliyin formalşmasına münasibətdə Qərbin yanaması bəllidir - Qərb və haqqında “demokratik döyərlər malik” imic formalasdırıq təşkilatlar 30 ilə yaxın işğala məruz qalmış, əhalisinin...

Bax sah. 6

**Tramp seçiləcəyi
təqdirdə...**

Donald Trampin ABŞ-in yenidən prezident seçiləcəyi Rusyanın postsovet məkanında ənənəvi gücünü bərpa edəcək. Məhz buna görə də Ermenistanın hakimiyəti bundan ciddi narahatlıq keçirir. Trampa yaxın dairələr bildirirlər ki, Donald Tramp hakimiyətə göləcəyi tövdirdə Ermenistana heç bir təhlükəsizlik təminatı verməyəcək. Onların sözlərinə görə, Donald Trampin prezidentlik dövründə Vaşinqton Ermənistana görə Türkiyə, Azərbaycan və Rusiya ilə qarşıdurmaya girməyəcək.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Bayden administrasiyası Ermenistana çox diqqət yetirir. ABŞ-Ermenistan münasibətlərində həzirki proseslərdən belə görünür ki, əvvəlki dövrə nisbətən Vaşinqtonun Cənubi Qafqazla bağlı xarici siyasetində Ermenistannın əhəmiyyəti artırılıb. Hazırkı administrasiya İrəvanla temasları dəha intensivləşdirmək niyyətindədir. Aprelin 5-də Brüsseldə ABŞ Dövlət Katibi...

Bax sah. 7

**Müqəddəs Mariyanın
Montessori inqilabı**

80 ildir dünya təhsil sistemində, o cümlədən Azərbaycanda uğurla tətbiq edilən “Montessori təlimi” İtaliyanın ilk qadın hökimi, məşhur alim, pedaqoq Mariya Montessorinin adı ilə bağlıdır.

Doktor Mariya Montessori humanizm, şəxsiyyətə hörmət və ödenişsiz təhsil ideyalarına osalla-nan xüsusi pedaqoq sistemi yaradıb. UNESCO-nun qərarı ilə onun adı iyirminci əsrin pedaqoq düşüncə tərzini müəyyən edən dörd böyük pedaqoq siyahısına salınıb.

Aprel ayının “Beynəlxalq autizm maarifləndirəmə ayı” olduğunu nəzəro alaraq Mariya Montessori haqqında araşdırmaımızı təqdim edirik.

Mariya Montessori 31 avqust 1870-ci ilde İtaliyada anadan olub. Atası yüksək vozifəli dövlət məməru, anası isə qədim italyan soylarından saylılan Stapani ailəsindən idi. Mariya əşəqliyən katolik kilsəsinin qaydaları ilə...

Bax sah. 7

**Yeni
faktlar...**



30 il gecikmiş etiraf

Bax sah. 6

Prezident tarixi İpək Yolunda...

Hacıqabul rayonunda

Avtomobil yolunun açılışı...



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Hacıqabul rayonunda olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Hacıqabul rayonu Muğan-Birinci Paşa-Lıckinci Paşa-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görələn işlər barədə məlumat verdi.

Bildirildi ki, vətəndaşların rahat gedisi-golisini təmin etmək məqsədilə əsaslı şəkildə yenidən qurulan yol rayonun 8 yaşayış məntəqəsinə birləşdirir. Uzunluğu 39 kilometr olan ikinci hərəkət zolaqlı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun inşa edilib.

Yolun qəbarası və cökmiş hissələrinin qazlaşdırılması, torpaq yatağının qaldırılması, genişləndirilməsi, kipləşdirilməsi və müyyəyen hissələrdə 10 metrə qədər qədər genisləndirilməsi işləri görülüb.

Marşrutboyu yararsız hala düşmüş müxtəlif diametrlər suytüttür borular yeniləri ilə evoz edilib və zəruri olan yerlərdə müxtəlif diametrlər yeni dəmir-beton suytüttür borular quraşdırılıb. Bununla yanaşı, Udullu kəndi ərazisində Pırsaq çayı üzərində yerləşən, artıq istismar müddətini başa vurmuş mövəvət metal köprüün əvvəzində üzəşirməli yeni dəmir-beton köprü inşa olunub.

Görülən işlər nəticəsində 12 mindən çox əhalinin rahat gedisi-golisini təmin olunub, yük və sərnişin daşınması asanlaşdır.

Əsasən yenidən qurulan avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə əlaqəsindən yaxşılaşdırılmışdır, homçının bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında, eləcə də insanların heyat tərzinin və rifikasiyin yüksəlməsində mühüm əhəmiyyət kosub edəcək.

Suvarma qurğuları kompleksi ilə tanışlıq

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunda "Agro Dairy" MMC-yə moxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun qatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mıkatulov və "Agro Dairy" MMC-nin icraçı direktoru Niyazi Əmirbeyov dövlətimizin başçısına görələn işlər barədə məlumat verdilər.

Qeyd edək ki, Azərbaycan Prezidenti əkin sahələrinin suvarma suyu ilə tomanının yaxşılaşdırılması, habelə əkin dövriyyəsində olavaş torpaqların cəlb olunması işlərinin davam etdirilməsi və bi-isitiqamətdə yeni layihələrin hazırlanması məqsədilə 2021-ci il mayın 29-da sərəncam imzalayıb. Sərəncam uyğun olaraq Hacıqabul rayonu ərazisində "Agro Dairy" MMC-yə moxsus torpaq sahəsinə suvarma suyu ilə təmin etmək üçün Kür çayının Sabirabad rayonundan keçirən hissəsində sərfi saniyədə 3 kubmetr olan 4

borkəmərinin və dəmir-beton kanalının tikintisine başlanıblı.

Azərbaycan Prezidentinin 2022-ci il fevralın 10-da imzaladığı sərəncamına əsasən isə üzərə nasos stansiyası (I pilə), uzunluğu 4350 poqonometr olan basqlı metal borusu, uzunluğu 7012 poqonometr olan dəmir-beton üzlülüklü açıq kanal, kanalın sonunda su tutumlu 5 min kubmetr olan hovuz, sərfi saniyədə 3 kubmetr olan II pilə stasionar nasos stansiyası və uzunluğu 6918 poqonometr olan basqlı metal borusu keçirən təkintikləri və nasos stansiyasının xarici elektrik toçhizəni işləri başa qatdırılıb.

Prezident İlham Əliyev Hacıqabul suvarma layihəsi barədə məlumat verdi. Qeyd edildi ki, layihə çərçivəsində 2022-ci ilə 2555 hektar sahənin suvarılması təmin olunub. Layihənin golən il 1225 hektar sahədə də həyata keçirilməsi nəzərdə tutulur.

Homçının bildirildi ki, ötən ilin sonunda intensiv suvarma sahələrinin ərazilərində sərfi saniyədə 3 kubmetr olan 4



si 19 min 200 hektara, pivotlaların sayı 296-ya çatdırılıb, 4 toxum emali kompleksi yaradılıb. Qarabağ regionu üzrə 2020-ci iləndə təhkim olunmuş ərazilərdə 27 min 107 hektar, 2023-cü ilin sentyabrında keçirilmiş antiterrör tədbirləri nəticəsində azad edilmiş Xocalı, Ağdərə və Xocavənd rayonlarında 11 min 276 hektar ərazilədə yaxlıq və payızlıq əkin işləri aparılıb.

Məlumat verildi ki, 2021-2023-cü illərdə 600-dək yerli fermər və sahibkar üçün müasir aqrötexniki torpaq becceriləməsi üzrə tolimlər, "açıq qapı" günləri, tələbələrin üçün təcrübə proqramları, universitetlərdə mühəndislər, eləcə də kariera gönülləri təşkil edilir.

Gəncədə...

Ekoloji Park Kompleksinin tikintisi ilə tanışlıq



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində səfərdə olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldırmış abidəsini ziyarət edib, önungən güllə dəstəsi qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində səfərdə olub.

Gəncə Şəhər İcra Hakimiyətinin başçısı Niyazi Bayramov dövlətimizin başçısına görələn işlər barədə məlumat verdi.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlanıblı. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əha-ta edir.

Bildirildi ki, Qəbələ bölgəsində ilk deñir Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisine və onun ətrafinda abadlıq əsirinə 2021-ci ilin dekabrında başlan



Mübariz FEYİZLİ

Tarixin bu günündə - 1993-cü il aprel ayının 10-da müstəqilliyinin ilk çağlarını yaşayın Azərbaycanda dövrü möbat sırasına "Yeni Azərbaycan" adlı yeni bir qızıl olavo olundu. Qazetin təsisçisi comi bir neçə ay əvvəl - 1992-ci il noyabrın 21-də təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyası (YAP) idi.

Heydar Əliyevin ideya müəllifiyi ilə yaranan qızıl

İlk önce "Yeni Azərbaycan"ın ərsəyə gəldiyi tarixi dövrə qısa ekskurs edək. "Yeni Azərbaycan"ın təsisçisi olan YAP Azərbaycan tarixinin son derece ağır ve keşməkəli günlərində, ölkənin ciddi sınaqları moruz qaldığı bir dövrə yaranıb. Həmin dövrədə müstəqilliyini yenice bərpa etməsi respublikadə mədəniyyətini və iqtisadi-sosial böhran yaranmışdı. Qeyri-legitim yolla 1992-ci ilin yazında hakimiyyətə gələn AXC - "Müsavat" iqtidarı comi bir il ərzində apardığı naşı siyasi ilə əlkənən xaos, hərc-mərclik girdabına salmışdı. Ermənistanın işğalının genişlənməsi ilə yanşı, həm de respublikada votəndən qarışdırmasında təhlükəsi yaranmışdı. Vəziyyət sağlam qüvvələri narahat edirdi. Onlar çıxış

yolunu görkəmli siyasetçi Heydar Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə gəlməsindən gördürdülər. Beləliklə, 91 nöfər ziyalı siyasi fəaliyyət meydənində atlacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verən üçün 1992-ci il oktyabrın 16-da o dövrə Naxçıvanda yaşayıb çələn Heydar Əliyevə müraciət etdi. Heydar Əliyev ziyalılar göndərdiyi 24 oktyabr 1992-ci il tarixli qəvab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi və 21 noyabr 1992-ci il tarixində Naxçıvanda partiyanın təsis konfənsi bas tutdu. Konfransda Heydar Əliyev yekdiliklə partiyanın sədri seçildi.

"Yeni Azərbaycan" yaranmasının ideya müəllifi də məhz Heydar Əliyev olub. Hansısi bir partiyann, siyasi qüvvənin fəaliyyətini metbu tribuna olmadan təsəvvür etmək çətinidir. Bunu görkəmli siyasetçi, Yeni Azərbaycan Partiyasının banisi Heydar Əliyev hamdan yaxşı bilirdi. Həmin dövrədə belli səbəblərdən respublika mətbuatında Heydar Əliyev, Onur rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının təbliğatının aparılması qeyri-rosmi şəkildə yasaq edilmişdi. Bəs partiyanın ideyalarını, fəaliyyətini comiyyətə nəcə çatdırma! sualına cavabını Heydar Əliyevin Özü verdi - O, YAP-in metbu orq-

nının təsis edilməsi təşəbbüsüni irolu sürdürdü. Aparılan müzakirələr nöticəsində qəzətin "Yeni Azərbaycan" adlandırılmasında ilə bağlı razılıq göldündü və Onur təşəvşirgi ilə 1993-cü il aprelin 10-da qəzətin ilk sayı çapdan çıxdı. "Yeni Azərbaycan"ın ilk sahəsi Heydar Əliyevin təbliğə dərc edilmişdi. Artıq böyük siyasetçisinin və Onur rəhbərlik idarəti partiyann ideyalarını təbliğ etmək üçün qadağanlaş-filansızsıb rəhbərliyin tribuna meydəndə idi.

Müstəqillik tariximizin sahnəsi

YAP-n ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevin Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi. YAP-in Azərbaycanca təqdimatı təqdimatı olmasına nail olmuşdur. Heydar Əliyevin 1993-ci ilin 21 noyabrında təsis konfənsi bas tutdu. Konfransda Heydar Əliyev yekdiliklə partiyanın sədri seçildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevin Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevin Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevin Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevin Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevin Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevin Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevin Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevin Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevin Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevin Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevin Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevin Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevin Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevin Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevin Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevi Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevi Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevi Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevi Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevi Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevi Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevi Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevi Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevi Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevi Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış tezliklə baş tutdu. Beləliklə, YAP yarandığı tarixdən comi bir neçə ay sonra ölkəmizdə həkim partiyaya çevrildi.

YAP-in ideyaları bütün comiyyət tərəfindən dəstəkləndi və qısa müddətde ölkənin əksər bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri Heydar Əliyevi Azərbaycanın siyasi hakimiyyətinin qaytmasına tələb edirdi və bu qayıdış te

“Görüş”ün növbəti seriyası...

“5 aprel”dən 3 gün sonra Buriçin İrəvan səfəri nədən xəbər verir?

Bəzi “beynəlxalq” statuslu təşkilatlar, xüsusilə Avropa təsisatlarının eynimotivli məsələlərə forqlı ya-naşmalar sərgiləməsi, adekvat mövqə ortaya qoymaması ümumi deqradasiyadan xəbər verir. Bu kimi təşki-lətlərin isə korporativ maraqlara söylenən davranışlar sərgiləməsi, bəyan etdiyi “demokratik ənənələrə” sa-diqliq göstərməsi adı hala çevrilir. Hətta bu təşkilatların bəziləri müəyyən möqamlarda siyasi dəyənək rolunu belə “üstlənlərlər”. Bu isə ilk növbədə, beynəlxalq təşkilatlarla müstəqil dövlətlər arasında fikir ayrı-lıqları formalasdır, onlara inam tam olaraq sıradan çıxarır.

Avropa yeni donda, yeni qiyafədə...



Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini, eyni zamanda regionda davamlı sülhün və sabitliyin formallaşmasına münasibətdə Qərbin yaxınması bəllidir - Qərbi haqqında “demokratik dəyərlərə malik” imic formalasdır-dığı təşkilatlar 30 ilə yaxın işgala məruz qalmış, əhalisinin mühüm bir hissəsi ev-əsindən didigin düşmüs

Azərbaycanla bağlı adekvat mü-nasibət sərgiləməyib. Ən yaxşı halda qurul boyanatlar işini bitmiş sayan bu kimi təşkilatların 30 ilden sonra - ədalətin bərqərar olması, Qarabağda separatizmən son verilməsi, orazi bütövlü-yümüzungü vo suverenliyimizin bərpası fonunda ortaya qoysu “münasibət” birmənələr qarşılana bilməz. Xüsusilə, Avropa təsisatlarının “canfəşanlığı” çox şəyən xəber verir - bu onu göstərir ki, illərlə davam etmiş ikili standartlar bu gün yeni fonda, yeni qiyafədə “peyda olur”.

Niyət “hərbi pact”, görüntüsü isə “islahat”dır...

Aprelin 5-də Brüsselde baş tutmuş ABŞ-Al-Ermənistən üçtərəfli görüşünün ardından bütün təroflar isərələrə müzakirə predmetlərinin iqtisadi fonla məhdudlaşdırılmış səbüt etməyə çalışırlar. Amma prosesin inkişafı onu göstərir ki, Qərbi Ermənistana bağlı yenisiyasi-hərbi planlar qurmaqdır. Bu, Al-nin davranışlarında ve boyanatlarında, ABŞ-in Ermənistana münasibətdə yaratdığı “trafikdə”, eyni zamanda digər təşkilatların münasibətlərindən da açıq gö-rünür. Qərbi regionda artan

gərginlik şə-raitində Ermə-nistəni öz hərbi-missiyası, eyni zamanda iqtisadi asılılı-gına salmaqla həm də ortibiti-nə əvvirməyə niyyətlənir. Bunun üçün isə hərbi tərəf gizli saxlanılır - indiki halda, iddia edildiyi kimi, Ermənistanda “demokratianın inkişafı” prinsipləri öne çıxa-rılır. Bu da məqsədli şəkildə atılmış addım və ya yaradılmış göruntüyüdür. O baxımdan ki, Avropa Ermənistani hərbi cəhdən gizli şəkildə ayağa qaldırmış isteyir. Bunun üçün isə seçilən yol ikitərəfli ma-hiyyət daşıyır:

- Avropa təsisatları “de-mokratiya ənənəsi” adı altın-

gədə formalasdırıdı-yeni iqtisadi-siyasi reallliqləri etraf etmə-yə belə cürət etməyən Qər-bəksinə, özünün qeyri-konstruktiv addımları ilə sülhə mane olan Ermənistən rolu-nu şıxıtməyo çalışır. Peyci-noviç-Buriç vurğulayıb ki, Ermənistən “çağırışlarla dolu bir dövrə müxtəlif istiqamətlərdə səmərəli islahatlar həyata keçirir”. Bəs bu isla-hatlar hansılardır ki, bunu yalnız avropanı görür? Axi bütün həqiqətlər ortadadır:

- Ermenistan Şərqi-Qərb tranzitinin reallaşmasını qar-sımı alır;

- Zəngəzur döhlizi məsə-

ləsimi isti yanaşmamaqla iqtisadi əlaqələri bloklamağa

çalışır;

- Bölgədə yeni eskalasiya-lar axarlışındadır.

Bütün bunların fonunda

Ermənistəni “islahatçı” li-cimdə teqdim etmək hansı maraqdan doğur?

Peyci-noviç-Buriç xarici işlər naziri Mirzoyanın görüşdə yenə də ənənəvi “Qara-bağ yalanlarını” dinləyib. Könüllü şəkildə Qarabağı tərk edən erməniləri “qaç-qın” adlındıran vo bunu olın-də bayraq edən Ermənistən əsl həqiqətləri gizlətməyo çalışır. Təbi ki, əsl həqiqətləri görmək həvəsində olma-yan qərblər de Ermənistən-in bu yalanlarını tırajlamaşına kömək edirlər.

Bu mənada, AŞ baş katibinin də sofi “qeyri-adiliyi” ilə seçilədi. Avropanın “İrvan planı”nın növbəti se-riyasına əvvələn bəsəfrin “əks-sədəsi” isə yəqin ki, ya-xın zamanlarda eşidiləcək...

P.İSMAYILOV

Səfərin pardəarxası...

Beləliklə, Avropanın Ermənistənə bağlı “öhdəliklərinin” bəzi simptomları artıq üzə çıxmışdır. Məsələn, Ermənistənə səfər edən Avropa Şurasının baş katibi Məriya Pycinovic-Buriç “X” hesabında bildirib ki, “Bu gün İrevanda Baş nazir Nikol Paşinyanla görüşməyənə görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Erməni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 1994-cü ilin aprel-iyul aylarında baş verən faciəde toxminan 800 min insan külək-vi şəkilde qətlə yetirilib. Soyqırımı akti hətu hökumətinin emri ilə silahlandırmış gruflar tərəfindən əsasən tutu etnik azlığının nüma-yendərini ehətə edib.”

Ermeni metbutianın yazdıqına görə, Buriç baş nazir Paşinyanla görüşdən böyük inşaatlar tətbiq olub. 199

"Yeni Azərbaycan" qəzetinə abunə olmaq istəyənlər aşağıdakı yayım şirkətləri ilə əlaqə saxlaya bilərlər:

"Azorpoç" MMC PDM - 0125984955, 0552004544
 "Azərmətbəuatıyımı" ASC - 0124411991, 0124404694
 "Soma" MMC - 0125940252, 0503336969
 "Pressinform" MMC - 0703400100, 0504560835
 "Qaya" MMC - 0125667780, 0502352343
 "Qasid" MMC - 0124931406, 0124938343
 F.Ş.Ruhid Hüseynov - 0124349301, 0505357898
 "Türküstən Media Group" MMC - 050 241-48-23
 "Region Press" MMC - 055 316-79-01
 "Ziya LTD" MMC - 0124977696, 0503067744
 6 aylıq abunə - 79,20 AZN
 12 aylıq abunə - 158,40 AZN



"Səhliyalı" Şirkətinin kollektivi qalib Azərbaycan xalqını müqəddəs Ramazan bayramı

münasibətilə təbrlik edir. Dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verən Azərbaycan dövləti və cəmiyyəti tarixdən gələn milli-mənəvi dəyərlərimizin və ənənələrimizin qorunub saxlanılmasına böyük önəm verir. Ramazan bayramı insanlara döyümlülük, fədakarlıq, xeyirxahlıq, bölüşmək kimi hissələr aşılıyır. Müstəqillik tariximizdə ilk dəfədir ki, Ramazan bayramı ölkəmizin bütün suveren ərazilərində qeyd olunur. Qoy bu əziz günlərdə orucunuz və xalqımız, dövlətimiz, Vətənimiz naminə etdiyiniz dualar Uca Allahın dərgahında qəbul olunsun!

Kollektiv adından şirkətin direktoru: Rövşən Səmədov



Memarlığımızın bitib-tükənməyən milli ruhu...

İnşaat sektorunun inkişafı hər bir ölkənin sosial-iqtisadi təroqqisino təkan verən amillərdən sayılır. Bu sahə

dövlətəmizin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritətlərindən biridir. Son illər Azərbaycan ti-

kinti sektorunda gedən canlanma və dinamik inkişaf da bunun sübutudur. Yeri gəlmışkən, bu gün - aprelin

10-u ölkəmizdə İnşaatçılar Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli

sərəncamına əsasən hər il aprelin 10-u ölkəmizdə "Inşaatçılar Günü" kimi qeyd olunur.

Qədim tarixə malik memarlıq abidələrimiz...

Azərbaycanda tikinti işlərinin geniş vüsət alması iso XIX əsrin sonlarına - XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdən indiyədək qorunub saxlanılan yaşayış və ictimai binalar özündə Şərqi və Qərbi memarlığının nadir nümunələrini eks etdirir.

Maddi mədəniyyətimizin çox qiymətli nümunəsi olan İçərişəhər təkər Azərbaycan üçün deyil, həm de bəşəri dəyəri kimi yüksək qiymətləndirilən tarixi abidədir. Bunu İçərişəhərin ərazisində yerləşən Qız qalası və Şirvanşahlar Sarayı Kompleksinin UNESCO-nun Dünya Maddi İrs Siyahısına salınması da sübut edir. Həm Şirvanşahlar Sarayı Kompleksi, həm də Qız qalası Azərbaycan qanunvericiliyi, eləcə də UNESCO tərfindən dünya əhəmiyyətli abidələr kimi tanınır. Azərbaycan memarlığı və tarixinin bir hissəsi, xalqımızın maddi-mədəniyyət ərşinini qiymətli nümunəsi olan bu abidələr UNESCO-nun ümumdünya ərisi kimi qəbul olunub. Təbii ki, bu da Azərbaycanın dünya mədəni ərisinə çox əhəmiyyətli bir töhfəsidir.

Ötən əsrin 70-ci illərində respublikamızda tikinti sektorunun inkişafı sü-



10 Aprel -
İnşaatçılar
Günüdür

rotlənib. Şəhər və rayonlarda nəhəng istehsal müəssisələri, yüzlərlə yaşayış binası, sohiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük tikinti-quruculuq işləri aparılır. Son illər qəbul edilen Dövlət

programlarının uğurlu icrası iqtisadiyyatın kompleks inkişafına səbəb olub, tikinti işlərinin ehtəsi dairəsi xeyli genişlənib. Bu da noticə etibarilə yeni iş yeriinin açılmasına, məşğulluq məsələlərinin həllinə və əhalinin rifahının yaxşılaşdırılmasına səbəb olub.

Ötən il istifadəyə verilən mühüm obyektlər...

2023-cü ilin yanvar-fevral aylarında Bakı şəhərində "Bakı KOB evi", "STEAM İnnovasiya Mərkəzi" və s. istifadəyə verilib. Xarici ölkələr və beynəlxalq teşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 524,8 milyon manat (95,5 faizi) Birleşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsvəçrə, Rusiya, Norveç, İran və Fransa sərəncədarlarına məxsus olub. 2023-cü ilin

yanvar-fevral aylarında tikinti müəssisələri tərfindən (fordi sahibkarlar nozora alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 72,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 16 faizini əsaslı təmir, 8 faizini cari təmir, 3,9 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 90,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Metro inşaatçılarının əməyi...

İctimai sərnişindəşimada vacib rol oynayan Bakı Metropoliteninin inşaatçıları peşə bayramını məhz yerin altında qeyd edirlər. Ən qədim peşələrdən sayılan bu sahə yerinüstü kimi, altında da daim aktual, mühüm mövqə tutur. Bakı Metro-politeninin hər gün minlərlə sərnişin

yüksək səviyyədə xidmət göstərməsi məhz metro təkintisində gecə-gündüz de-mədən çalışan insanların əməyinin nəticəsidir. Metro inşaatçıları 2023-cü ilini sonlarında da xüsuslu bayram kimi qeyd edilər. Məhz azərbaycanlı zəhmətkeşlərin əməyi sayəsində "Xocəsən" elektrik deposu və "Xocəsən" stansiyası istismara verildi.

Azad olunmuş ərazilərə yeni həyat verilir

Qeyd edək ki, işgaldən azad olunan ərazilərde böyük tikinti-quruculuq işləri həyata keçirilir. Yurdularımızda yeni evlərin, kəndlərin salınmasına başlanılib və bu işlər xüsusü nəzarət altında icra olunur. Ümumilikdə, 2024-2026-cı illərdə Ağdam rayonunda 9690, Füzuli rayonunda 5634, Tərtər rayonunda 368, Xocavənd rayonunda 307 olmaqla, cəmi 15 min 999 fərdi ev və mənzilin tikilməsi

nəzerədə tutulur. Azad olunan bütün yaşayış yerləri zamanla sakınlarını qarşılıqlaşa hazır olacaq.

Ölkəmizdə yenidənqurma, quruculuq işləri uğurla davam etdirilir. Aparılan tikintilərdə Azərbaycan memarlığının hez zəman bitib-tükənməyən milli ruhu, konforit və daimi müasirliyi öz əksini təpif.

Yeganə BAYRAMOVA

Təsisçi:
Yeni Azərbaycan Partiyası

Baş redaktor:
Alqış HƏSNOĞLU

www.yeniazerbaycan.com
mail@yeniazerbaycan.com

Ünvan: Bakı - AZ-1000, Üzeyir Hacıbəyli - 66

Telefonlar:
598-37-76, 498-82-21
498-81-24, 498-19-84

İndeks: 67100

Lisenziya: N-B-317

Tiraj: 5600

Sifariş: 792

"Kapital Bank" MMC-nin Norimanov rayon filialı
h/b - 33080019443900419109
kod - 200093
VÖEN - 1500486601

Qəzet "Yeni Azərbaycan"ın bilgisayar
mərkəzində yığılb, səhifələnib və
"Azərbaycan" nəşriyyatında
ofset üsü ilə çap edilir.

Qəzet 1993-cü ilin
aprel ayından nəşr olunur.

Məsul növbətçi:
Yeganə Bayramova